

Səhiyyə sistemi tibbi siğortanın tətbiqinə hazırlıdır

Tibbi xidmətlərin təşkilində yeniliklər vəd edən bu sistem hələ ki bölgələrin birində pilot şəklində həyata keçiriləcək



Azərbaycanda "İcbari tibbi siğorta haqqında" qanunun tətbiq olunmasını ölkə vətəndaşları səbirsizlikle gözləyir. Nəhayət ki, bu qanunun gələn ildən tətbiq olunması ilə vətəndaşların tibbi müəssisələrində müayinə və müalicəsi xeyli dərəcədə əsərləşə bilər.

Xatırladaq ki, Azərbaycanda "İcbari tibbi siğorta haqqında" qanun hələ 1999-cu ildə qəbul olunub. 2007-ci ildə qanuna əlavə və dəyişikliklər edilib. 2008-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də yaradılıb. Amma aradan keçən 16 il müddətində tibbi siğorta qanunvericiliyi faktiki olaraq tətbiq edilmədiyindən 2008-ci ildə yaradılan Agentliyin de fəaliyyəti nəzərə çarpmayıb. Gələn ildə isə "İcbari tibbi siğorta sisteminin işə düşəcəyi görünür, gerçək olacaq. Artıq Nazirlər Kabinetini yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strukturu da formalaslaşdırılmışdır.

Nazirlər Kabinetini yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bu yaxınlarda jurnalistlərə açıqlamasında dünya ölkələrinin qabaqcıl təcrübəsi öyrənilidikdən sonra Azərbaycan üçün ən ideal modelin hazırlanacağını söyləmişdi. Onun sözlərinə görə, Azərbaycan səhiyyə sistemi icbari tibbi siğortanın tətbiqinə tam hazırlıdır: "Hələlik pilot layihə kimi tətbiq olunacaq icbari tibbi siğortanın tətbiqinə başlaya bilərik. 32 min həkim və 56 mindən çox orta tibb işçisi ilə Azərbaycanın səhiyyə sistemi ölkədə icbari tibbi siğortanın tətbiqinə tam hazırlıdır. Hazırda iki model üzərində iş gedir. Konkret peşə sahəsi və ya hər hansı rayonda pilot layihənin tətbiqi arasında seçim aparılacaq. Prosesə ilkin olaraq dövlət tibb müəssisələrindən başlanacaq. Bu isə onlara ayrılan vəsaitlərin daha səmərəli istifadə edilməsinə şərait yaradacaq. Yeni səhiyyə sisteminə maliyyələşmə sahəsində İslahatların aparılması ilə vəsaitlərin vətəndaşların tibb müəssisələrinə olan müraciətlərin əsasında ayrılması nəzərdə tutulur".

Yeri gəlmışkən, bu yaxınlarda Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında tibbi siğorta programının gələn ildən tətbiq olunacağı söyləmişdi. O bildirmişdi ki, icbari tibbi siğortanın tətbiqi üçün zəruri olan araşdırma aparılır ki, yaxın zamanlarda Azərbaycanda mümkün olan

qədər tibbi siğorta həyata keçirilsin: "Qarşıda böyük işlər durur. Hər şeydən əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strukturu formalasmalı və fəaliyyət üçün hazır vəziyyətə getirilməlidir. Biz çalışacaq ki, 2016-cı il ərzində nəzərdə tutulan işlərin böyük əksəriyyəti görülsün".

Klinik tibbi protokol nadir?

İcbari tibbi siğorta sisteminin tətbiqi üçün vacib olan elementlərdən birinin - tibbi müalicə protokollarının hazırlanması artıq başa çatıb. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatları Mərkəzində (İSİM) konkret xəstəliklər üzrə tibbi xidmətlərin şərtləri, onun icbari tibbi siğorta əsasında işlənmə mexanizmləri də müəyyənəşib.

Hazırda bütün səhiyyə müəssisələrində klinik xərclər qruplarının əsasını təşkil edən 66 sayılı hesabatın elektron forması tətbiq olunur. Bu isə elektron məlumatlar bazasından səhiyyə sistimdə mövcud vəziyyətin qiymətləndirilməsi və təhlili üçün imkan yaradır. Klinik protokolları digər metodik vəsaitlərdən fərqləndirən əsas cəhət onların sübutlu təbabət prinsiplərinə əsaslanmasıdır. Müxtəlif xəstəlik növlerini əhatə edən bu tibbi siğorta protokolları sağlam yenidoğulmuşa qulluqdan tutmuş "Yenidoğulmuşların ilkin reanimasiyası", "Bronxial astma üzrə klinik tövsiyələr", "Böyrək xəstəliyinin diaqnostika və müalicəsi", "Ürək çatışmazlığının diaqnostika və müalicəsi", "Uşaqlarda epilepsiya", "Ağ çıyır vərəminin kimyəvi terapiyası" xəstəliklərindək bir çox tibbi xidmət sahələrini əhatə edir.

Klinik tibbi siğorta protokolları həmdə hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilmesi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Klinik protokolların məqsədi ən son elmi tedqiqatların nəticələrini gündelik praktikaya tətbiq etmək, tibb işçilərini pasiyentə rəsional yardım göstərməkdə kömək edəcək vəsaitlə təminatına və tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. Klinik protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik vəziyyətlərdə necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır. Bu cür protokolların səmərəliliyini təmin edən əsas cəhət, onların tərtib edilməsinin sübutlu təbabət prinsiplərinə əsaslanmasıdır, yəni mövcud olan ən keyfiyyətli klinik tedqiqatların təqdim etdiyi ən etibarlı sübutlardan istifadə olunmasıdır.

Yerli şirkətlərin nümunəvi təcrübəsi

Yeri gəlmışkən, hazırda Azərbaycanda fealiyyət göstərən iri şirkətlərin bir çoxunda tibbi siğorta sistemi tətbiq olunur. Belə şirkətlər arasında xarici kommersiya qurumları ilə yanaşı Azərbaycanın özünün iri dövlət müəssisələri də var. Məsələn, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) öz işçilərini icbari tibbi siğorta ilə təmin edir. Buraya açıq dənizdə, platformalarda işləyən, eləcə də neft-kimya və qaz sənayesi müəssisələrində çalışan işçilər də daxildir. Belə ki, siğortalanmış neftçilər Azərbaycanın ən müasir tibb müəssisələrində təcili və təxirəsalınmaz yardım, ambulator-poliklinik, planlı və tecili stomatoloji, stationar, dövri profilaktik müayinələr, hamiləliyin təqibi və doğuşa yardım, təcili vaksinasiyalar kimi tibbi xidmətlərə təmin olunurlar.

Bundan başqa, "bp-Azerbaijan", "McDermott" şirkətləri və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC də bütün işçilərini tibbi siğorta ilə təmin edib. SOCAR-da olduğu kimi, bp və "McDermott" da işçilərin icbari siğortası məcburidir. Əks halda işəgötürən tərəf cərimələnə bilər. Həmçinin siğorta xərcləri üçün işçilərin əməkhaqqından heç bir vəsait tutulmur və bu xərclər bütünlükle işəgötürənin öz imkanları hesabına keçirilir.

Azərbaycanda fealiyyət göstərən iri şirkətlərin öz işçilərini tibbi siğorta ilə təmin etməsinin kökündə bir mühüm amil də dayanır. Daha doğrusu, bir neçə şirkətin işçilərinin sağlamlığının qeydine qalması və onları tibbi siğorta ilə təmin etməsi əslində həmin qurumların beynəlxalq səviyyəli əməkdaşlığıının şərtlərindən və qarşılıqlı öhdəliklərdən irəli gelir. Belə ki, istər SOCAR-in və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin, istərsə də "bp-Azerbaijan" və "McDermott" şirkətlərinin fealiyyət istiqamətləri beynəlxalq səviyyəli olduğundan bu qurumlar dünyanın tanınmış kommersiya qurumları və nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq şəraitinde işləyir. Belə bir əməkdaşlıq mühitində fealiyyət göstərən təşkilatlar isə ilk növbədə işçilərin tibbi siğorta ilə təminatı məsələlərinə ciddi önem verir.

Elxan Salahov